

HOCALIYA ADALET JUSTICE FOR KHOJALY GERECHTIGKEIT FÜR KHOJALY العدالة من أجل خوجالي

XOCALIYA ƏDALƏT

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

No 44 (8923) ŞƏNBƏ, 26 fevral 2022-ci il

Qəzetiñ əsası 1918-ci ilde qoyulmuşdur

www.azerbaijan-news.az



Qısaq qiyamətə qalmadı

Müzəffər Ali Baş Komandan
İlham Əliyevin “dəmir yumruğ”u
Xocalının intiqamını döyük meydanında aldı



Uzaq qohuma övladlığa
verildi, 19 il əsl kimliyindən
xəbərsiz yaşadı...

Atam gah mənim elimden tutur, gah da döyüşürdü.
Biz şəhər açılan qədər qaçırdı. Hündür bir təpənin üstündə ermənilər atamı güllə ilə vurdular. Atam yoxıldı. Hələ get-gəde pisləşirdi, heç sürünə de bilmirdi. Ermeni silahlıları çox yaxında idilər. Mən atamın yanında oturdum, soruşdum ki, ağrıyan yerin varmı, dedi yox, heç bir yeriñ ağrımır. Atam uzanıqlı haldə qalmışdır. Biza yaxın olan Kamal dayı ona körək etmək istədi. Ancaq o, ayağa dura bildi. Atam ondan xahiş etdi ki, manım qızımı da Ağdamda doğru özünlə apar, aman günüdü, qoyma burda qalsın, əle keçər, əldürərler...

...Əslində isə, man bilməsem də o həqiqəti, doğma bacı olduğumuza bilirmiş. Həm de uzun illər öncəndə. Övladlığı verildiyim ailənin Günsələde yasadığı bina ilə doğma nənəməlin mecburi köçküñ kimi yerlesdikləri binanın qonşu olması da bir təsadüf idi. O zamanlar anam məni yay aylarında həyətdə gezdirirən Hamayıñ məni görüb tanmışdı. Baxmayaraq ki, uşaq gündən-güne dəyişir, bununla belə, yaddaşına necə həkk olunmuşdusa o məni tanımişdı ve gedib nənəmə demişdi ki, bacımı tapdim. Amma o zaman onu aldatmışdilar ki, “yox, sənин bacın ödüd”.



Bax: səh. 8

Təcavüzkarlığın, vəhşiliyin,
qəddarlığın qan dondurən
görüntüləri

Birinci Qarabağ müharibəsində itkin düşmüş
4 min azərbaycanlıñ taleyi, yaxud Ermənistən
hərbi cinayətlərinin üstünü açan 44 günlük Vətən müharibəsi

Azərbaycanın tarixi ərazilərini 30 il ərzində işgal altında saxlayan tacavuzkar Ermənistən 2020-ci ilde 44 günlük Vətən müharibəsində kapitulyasiya aktını imzalaqla teslim olduğunu təsdiqlədi.

Üçüncü imzalanan hemin sənədin ayrı-ayrı bəndləri-ne əsasən, Ermənistən silahlı qüvvələrinin Azərbaycan ərazilərində basıldıgi minaların xəritələrini verməli, hər iki tərəfdə olan esir və girovlar isə dayısdırılmalı idi.

Beynəlxalq ictimaiyyətin de diqqətində olan bu məsələye Azərbaycan tərəfi dərhəl müsbət cavab verərək, esir düşmüş erməni hərbçilərin geri qaytarılmasını təmin etdi.

Ardı 2-ci səh.

Azərbaycan vacib qlobal təşəbbüs'lərlə çıxış edir

Fevralın 25-də BMT Baş Assambleyasının sedrinin “Universal peyvəndlənmə üçün seylərin artırılması” mövzusunda təşkil etdiyi yüksəkseviyyili tematik müzakirələr keçirilib. AZERTAC xəber verir ki, tədbirdə Azərbaycan Respublikasının

Prezidenti İlham Əliyevin milli qısimdə və Qoşulmama Hərəkatının sedri kimi hərəkətə üzv dövlətlər adından videoformatda çıxış teqdim olunub.

Ardı 2-ci səh.



Ardı 7-ci səh.



Xocalı soyqırımının 30 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı

1992-ci il fevralın 25-dən 26-na keçen gecə Azərbaycan Respublikasının Xocalı şəhərində töredilmiş soyqırımı aktının 30 il tamam olur. Bu kədərlər günlərdə Azərbaycan xalqı erməni soyiniminiñ qurbanı olmuş güñahsız insanların eñiz xatirəsinə derin hürmət bəyazadəydir.

Azərbaycanın eñizləri təxribatçıları olan Qarabağ bölgəsini qəsb etmək üçün Ermenistan Respublikasının Azərbaycana qarşı heyata keçirdiyi silahlı təcavüz gedmişdir. Dinc əhaliyə qarşınlıqda soyqırımı cinayəti töredilmiş, azərbaycanlı yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadañ hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətl yetiriləmişdir. Miyaginə ve ağırlıq dərəcəsinə görə bu cinayətlərin en dəhşətliyi Xocalı soyqırımıdır.

Xocalı şəhərində əhalinin vəhşicəsinə kütləvi qırğınıñ doğma tərpögün müraciətinə qəkmək xalqımızın mübariqə eñizini sarsıtmış və Azərbaycan torpaqlarının işgaliñ süreləndirmek niyyəti ilə töredilmişdir. Bu soyqırımı aktının təşkilatçıları Ermenistan Respublikasının siyasi və dövlət rəhbərləri, birbaşa icraçıları ise Ermenistan silahlı qüvvələrinin bəlmələri, erməni terrorçu destəkləri və keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-ci mototəcili atayının xəsili helyənləri.

Xocalı hücum emalıyyatına 366-ci atayın ikinci təqiminin komandiri Seyran Ohanyan, üçüncü təqiminin komandiri Yevgeni Nabokov, birci taqimının qərəgah reisi Valer Çitçyan rəhbərləri etmişlər. Əmləyyatı alıñ 90-dan çox tankı, piyada döyuñ maşını və digər herbi texniküstü celb edilmişdir. Dinc əhaliyə qarşı soyqırımı cinayətinin iştirakçılarından 39 neferin adları Azərbaycan Respublikasının istintaq orqanlarına məlumdur, digər iştirakçıların müeyyənləşdirilməsi üçün başlançın cinayətin işinən təhqiqi hədə de davam edir.

Təkəcə bizim xalqımızı qarşı deyil, həm de bütün insanlığı qarşı yörəməli, bù müdhiş cinayət emili netliyəndə 63 neferi uşaq, 106 neferi qadın, 70 neferi qoca olmaqla, ümumiyyət 613 nefer dinc erməni soyqırımıñ məsələsi etmişdir. 487 nefer şikət edilmiş, 1275 sakın girov götürülərək amansız işsərətə maruz qalmışdır. 8 ilə tamamlıñ məhəv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq və lideyənlərinin birini itirmişdir. Girov götürülərəndən 150 neferin, o cümlədən 68 qadının və 26 uşaqın təliyi bu günəkdə məlum deyildir.



Tarixin qan yaddası

Əvvəl 1-ci sah.

Təessüf ki, Ermənistan Birinci Qarabağ savaşında itkin düşmüş sayılan, öldürü-qaldı məlum olmayan azərbaycanlılar haqqında dəqiq məlumat vermedi. Üstəlik, imzalanınan üzərəflə sazişə əsasən, uzun tekdidden və təsirlərən sonra Azərbaycan tərəfinə verdiyi "mən xəritələrinin dəqiqliyi ise cəmi 25 faiz olduğu" üzə çıxdı.

Ermənistan Azərbaycan ərazilərini yalnız işğal etmək kifayətlenməyib. Həmin ərazilərdəki yaşayış məskənləri dərmanaqlı edib, şəhər və kəndlərdə daş üstə daş qoymayıb. Məzarlıqlardakı başdaşlarını bələ sındıran, dağıdan, daşıyıb aparan erməni vandallarının tördəkləri isə, təbii ki, mühəribədən sonra məlum olub. Ona görə həmin yerlərə edilən sefərlər zamanı məlum olanlar, aşkar edilən vandallıq neinki xalqımız, hətta beynəlxalq ictimaiyyət tərəfindən nifratə qarşılıdı.

Edilli kənddə 48 gün girov saxlanılan deyir ki...

Beynəlxalq KİV və nüfuzlu təşkilatların temsilcilerinin işğaldən azad edilmiş Qarabağa sefərlərinin təşkil edilməsində məqsəd, illi növbədə o yerlərin turizm məkanı kimi əvezolunmazlığını dünyaya çıxarmaqdır. Bu, həm de Ermənistanın nece vandalizm siyaseti yürüdüyüñ ifşa etməkdir.

Növbəti beş sefərlərdən biri de bu günlərdə təşkil edildi. Fransa, Niderland, Çexiya, Şimali Kipr, Ukrayna, Moldova, Türkiyə, Şimali Kipr, Malayziya, Yaponiya, Misir, Əlcəzairdən, bir sözü, 12 ölkədən gələn 26 jurnalist işğaldən azad edilən Xocavəndin Edilli kəndində askar edilmiş mezarlıqlarda olarken görükələrindən və eşitdiklərindən dəhşətə gəldi.

Vaxtile bu kənddə ermənilər tərəfində girovluqla saxlanılan Füzuli rayon sakini Şəmsi Şixəliyev yerli və xarici media nümayəndələrinə mezarlıq haqqında məlumat verəken qeyd etdi ki, 1993-cü ildə Bakı şəhərində İslədiyi vaxt ermənilərin kendlerini hücum etdirini eşidib ve valideynlərini təhlükəsiz yera aparmاق üçün köməy gelib. Avqustda erməni hərbçilər onu girov götürüb. 48 gün Edilli kənddə saxlayıblar. O, hemçinin erməni hərbçilərinin döyüşlərə dən, kəndlərdə güllələdikləri mülki əhalinin meyitlərini bu əraziyə getirərək qazılın quyulara töküb, üstünlü torpaqlarıqlarının da şahidi olub. Ona görə de aşkarlanan mezarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var.

Xarici jurnalistlər Xocavəndə sefəri zamanı dünya bir daha tecavüzkar Ermənistanın azərbaycanlılara qarşı yürütüü soyqırımının, barbarlığının, vandallığının şahidine çevrildi. Onlar Birinci Qarabağ mühəribəsində azərbaycanlıların kütləvi basdırıldıq mezarlıqla olmaqla erməni vəhşiliyini gözleri ilə gördülər.

Kütləvi mezarlıqlar, dinc əhalinin qırğını və s. bütün bunlar Ermənistanın cinayətləridir və buna görə cavab verilməlidir! Daha bir dəhşətli tapıntı - Xocavəndə askar olunan kütləvi mezarlıqlar, gərəsən, nə qədərdər və haralar dədir?

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına seferi çərçivəsində TASS Agentliyində həmin ölkənin aparıcı KİV rəhbərlərinə Moskva Bəyannamesi ilə bağlı fikirlərini çatdırarkən bu məsələyə də diqqət ayırdı.

Dövlət başı işğaldən azad edilmiş torpaqlarda məskunlaşma ilə bağlı üvanlınlardan suala cavab verən bildirdi ki, hələ geri qayıtmamaq yer yoxdur. Çünkü her şey dağıdılın və hər yer minalanıb. Mühəribənin qurtarmasından keçən bir il üç ay arzında minaların partlaması nəticəsində ölenlərin və eli olanların sayı 200 nəfərdən çoxdur: "...Mühəribə başa çatanan sonra ilk aylarında Vladimir Vladimiroviç Putinin çağırışlarına baxmayaraq, baş nazir Paşinyan onlarda mina xəritələrinin olmaması barədə inadlı danışdı. Bu, yalan iddi və biz biliyik ki, minalanmış sahələrin xəritəsi var. Bir neçə aydan sonra artıq onlar etiraf etdilər ki, belə, belə xəritələr mövcudur, lakin onları bize verməkən imtina edirdilər. Əslində, bununla beynəlxalq humanitar hüquq kobud şəkildə pozur və barələrdən danışığınız qəçqinləri ölümə məhkum edirdilər..."

Itkin düşmüş 3890 azərbaycanlıdan, o cümlədən 200 uşaqdan gəlməyən soran...

Bu insanlar 30 il gözəlmisdir, həminin qarşısını almadıq, hər yolda blokpostlar qurmaq da mümkün deyildi. İnsanlar keçir, gedir, öz evlərinin heç olmasa, xarabalığını axtarıb tapmaq isteyir və təessüf ki, minaya düşərek hələk olurlar. Minalanmış sahələrin xəritələri,

nəhayət, Azərbaycan tərəfinə təhvıl verilsə de, təessüf ki, onların dəqiqliyinin 25 faiz olması üzə çıxdı. Əslində, onlar yararsız kağız parçalarından ibarətdir. Bunu dövlət başısi da xüsusi qeyd etdi: "Bu, başlıca problemdir ki, niye biz artıq indi insanların qaytara bilmirik. Buna baxmayaraq, biz indi pilot layihəni icra edirik, yəqin ki, bir neçə aydan sonra Zəngilan rayonunun kəndlərindən birinde heyata keçiriləcək, ilk olaraq, təqribən 200 ilə artıq bu ilin yazında oraya qayidalıq. Sadəcə, müqayisə üçün deyim ki, biz Livanın ərazisindən bərabər ərazini bərpa etməliyik. Həmin ərazidə heç ne yoxdur, yəni, sözün esl mənasın-

vandallıq. Bütün bunlar beynəlxalq ictimaiyyətdən gizledilib. Əfsuslar olsun ki, işğal altında olan ərazilərə dəfələrə sefər edən ATƏT-in Minsk qrupu bunu görməməyi üstün tutub..."

Azərbaycan Prezidenti TASS Agentliyində Xocavəndde aşkarlanan və xarici KİV təmsilçilərinin de şahidi olduğu insanların basdırıldığı kütləvi mezarlıqların yeri bize teqdim edilsin. Cüntki ehtimal çox böyükür ki, her şey Qarabağdadır, bizim işğaldən azad etdiyimiz ərazilərdədir.

Yəqin onlar başa düşürər ki, orada, sadəcə, herbi cinayətlərin səbutları olacaq. Lakin bununla belə, biz tələb edirik və yeri golmişken, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi mezarlıqların yeri bize teqdim edilsin. Cüntki ehtimal çox böyükür ki, her şey Qarabağdadır, bizim işğaldən azad etdiyimiz ərazilərdədir.

Bəzən bilməmək səbəbindən, bəzən de qərəzləi şekilde bizim ölkə daxilində və beynəlxalq arenada ne etdiyimizi düzgün interpretasiya etmirək. Buna görə son vaxtlara qədər bizim üçün əsas problemlərdən biri məhz Qarabağ münəqşəsi haqqında həqiqətin dünə

Dünya KİV-in 29 il keçəndən sonra gördüyü acı reallığı

Bir səra beynəlxalq təşkilatların bu məsəleye, ümumiyyətə, 44 günlük Vətən mühəribəsi ilə həll edilən Ermənistan-Azərbaycan münaqşəsinə laqeyd münasibəti dövlət başçısının bu dəfə de KİV nümayəndələri ile görüşündə xüsusi vurgulandı. Azərbaycan Prezidenti qeyd etdi ki, buna görə biz Qarabağda baş verənələr bərədə həqiqəti geniş ictimaiyyətə, ekspert cəmiyyətlərindəki təsdiq etməliyim. Bəzən işğalı və hərbi cinayətlərin formalasdırınlara qatdırımlı idik. Məhz həqiqəti bir dəhə mühəribə dövründə təqdim

mamışıq. Biz, sadəcə, imkan qazandıq, dünəninin diqqəti bu mühəribəyə yönəldiyinə görə. Sadəcə, həqiqəti demek imkanı qazandıq. Erməni tərəfindən fərqli olaraq, xalqımız, ictimaiyyətimiz həqiqəti öyrəndi: "...Buna görə mən həm siyə, həm de bu imkanı yaradın digər Rusiya KİV-lərinə təşəkkür edirəm. Dmitri Konstantinoviç xüsusi təşəkkürkür bildirirəm ki, o, efrida Paşinyan ilə olmağa və necə deyərlər, öz mövqeyimizi Rusiya və bər səra Qərb televiziyyə tamaşaçılarına çatdırmaq imkanı verdi. Hərçənd deməliyəm ki, menim ənsiyyətdə olduğum Qərb KİV-lərinin demək olar ki, hamisi Azərbaycana qarşı qərezli əhvali-ruhiyyədə idilər və onların sallarında nə işi öyrənmək arzusundan da-ha çox ittihəmlə sessiñirdi. Bununla belə bu, hər halda, həmin məskən daxil olmağımızı imkan verdi. Fikrimcə, dünəyada bətövülküdə kifayət qədər təzliklə yeni realilləri qəbul etdilər, o cümlədən ona görə ki, kimin haqlı olması, kimin işgala meruz qalması, kimin öz torpağında vurmuş, kimin işğal olmasına aydın idi. Bax, buna görə sizə və sizin hemkarlarınıza təşəkkür edirəm. Onu da deməliyəm ki, Rusiya media məskən bütövlikdə neytral olub. Əlbette, bəzi şəxsi məqamlar istisna olmaqla, bütövlikdə neytrallıq tamamilə qorunub saxlanıb. Buna görə de təşəkkür edirəm, çünki heç de hemiça bəla olmayıb..."

Xocavənddə hansı təessüratın ayıldırılmasını və dünə ictimaiyyətin nələri çatdıracaqları ilə bağlı fikirlərinin bölüşən xarici KİV təmsilçilərinin elə orada səyələdikləri diqqətənən və maraqlı olduğunu qədər de təşəkkür edirəm.

Xocavəndin Edilli kənddən təqdim olən və azərbaycanlıların basdırıldığı kütləvi mezarlıqları tanış olan amerikalı jurnalist Hami Rifal dedi ki, Ermənistan beynəlxalq hüquq zidd olaraq öldürülən əsgerlərin casadələrini geri qaytarmaqaraq kütləvi basdırır: "...29 il keçəndən sonra bu acı reallığı görürük. Görürük ki, ermənilər insanları qəddarlıqla öldürmədən çəkincəyiblər. Burada herbi cinayət töredilib. İnsanları işğanca verərek öldürüb. Çünki buna cavab verməli olacaqlarından qorxmayıblar..."

"Dünya bu vəhşiliyi görər və buna səssiz qalmaz"

"Ümid edirəm ki, dünə bu vəhşiliyi görər və buna səssiz qalmaz. Birinci Qarabağ mühəribəsindən yaşanan dəhşəti kadrlardan, sənədi filmlərdən, fotolardan görmüşük. Amma bu cinayəti burada gözlərimizle gördükəndə insanın qanı donur..."

Bu fikirlərin müəllifi isə "Haber Global" televiziyanın eməkdaşı Ela Səzəndir. O elave edir: "İkinci Qarabağ mühəribəsində qazanılan Zəfer nəticəsində torpaqlarımızla berəber, şəhidlərimizde de qovuşduq. Ümid edirəm ki, bu cəsədlərin kimlikləri məlum olduqdan sonra, onların ailələrinin başlarında gedib dua edə biləcəkləri bir mezarları olacaq. Bu, onların dərдинin üzərində heç olmasa su sepmiş olar. Biz erməni hərbçilərinin bər sərəmlərinin çox eşitmədi. Amma gelib yerdə gərmək insan da başqa duyğular oyadır.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarıla əlaqədar Dövlət Komissiyasının üzvü Zaur İsmayılovın sözlerinə görə, toplanmış materiallara, işadı ifadələrinə əsasən, işğaldən azad olunmuş rayonlarda bir çox kütləvi və fərdi mezarlıqların olması barəde məlumatlar var: "Araşdırma zamanı məlum olub, işğaldən azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin etraflarında da belə mezarlıqlar mövcuddur. Artıq Dövlət Komissiyasında məlumatlar var, GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların texmini sayı müeyyənmiş. Ardıcıl olaraq ərazilər minalanardan təmizləndiricə, mezarlıqlar da aksara çıxarılaq!"

Zaur İsmayılov onu da qeyd edib ki, Füzuli rayonunun Seyidəhmədi kəndində keçmiş "Kolxozi idarəsi" deyilən ərazi dəfələrini meydanda 10 nəfərdən çox azərbaycanlıların basdırıldığı kütləvi mezarlıqların olması barəde məlumatlar var: "Araşdırma zamanı məlum olub, işğaldən azad edilən Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin etraflarında da belə mezarlıqlar mövcuddur. Artıq Dövlət Komissiyasında məlumatlar var, GPRS koordinatlar müəyyən olunub. Orada dəfn olunan insanların texmini sayı müeyyənmiş. Ardıcıl olaraq ərazilər minalanardan təmizləndiricə, mezarlıqlar da aksara çıxarılaq!"

Xocavəndin Edilli kəndində kütləvi mezarlığın olması da bu məlumatlar arasında idi. Şəhid ifadələrinin və materialların təhlili nəticəsində baxış keçirildi və Prezidentin göstərişine əsasən, yaradılmış İşçi qrupunun mütəxəssisleri tərəfindən mezarlıq aşkarlandı. Mezarlıq fevralın 23-de açılıb. Hazırda mütəxəssisler burada çalışırlar. Şəhidlərin ifadələrinə görə, burada 3 metr dərinlikdə 15-20 cəsəd basdırılıb. Üst hissədə 4-5 nəfərin cəsədi görünse de, torpağın altında da onların olması ehtimalı var. Cəsədlər eskriması olunduqdan sonra aidiyyəti qurumlara təhlil veriləcək".

Onun sözlerinə görə, Birinci Qarabağ mühəribəsi dövründə 3890 itkin qeydiyyatda alınıb. 3079 itkinin ailəsində DNT nümunələri götürüüb və proses bu ilin avqustunda başa çatdırılıcak.

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"

Təcavüzkarlığın, vəhşiliyin, qəddarlığın qan dondurən görüntüləri

Birinci Qarabağ mühəribəsində itkin düşmüş 4 min azərbaycanının taleyi, yaxud Ermənistanın hərbi cinayətlərinin üstünü açan 44 günlük Vətən mühəribəsi



da, hər şey dağıdılın. Ağdam şəhərində 30-40 min insan yaşayırırdı, orada xarablaşdırılmış başqa heç ne yoxdur. Daşları daşıyıb aparıb, satıb. Başdaşları sindirib, aparıb və satıb. Yeni misli görünməmiş, ağlasığmayan miqyasda

bəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyənmişdir. Itkin düşmüş hesab edilir: "...Biz erməni tərəfinə kütləvi mezarlıqların yeriini göstərmələri barədə müraciət etmişik, lakin heç ne cavab yoxdur. Men bilmirəm niyə..."

ede bildik. Hələ de hərbi uğurlarımızı həzm edə bilməyen, Ermənistana dolayısıyla havadərlik edən bəzi dövlət rəsəmlərinin fikrincə, guya, biz informasiya mühəribəsinin udmuşuq. Dövlət başısiının dediyi kimi, biz elə mühəribə apar-



26 FEVRAL 1992 XOCALI SOYQIRIMI

*Dost və qardaş Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir,
onun kədərinə şərik oluruq.*



“Qarabağ” mübarizəni dayandırdı

Komandamız Konfrans Lигasının pley-offunda “Marsel” səddini keçə bilmədi



UEFA Konfrans Liqası Pley-off-un cavab oyunu

“Qarabağ” (Azərbaycan) - “Marsel” (Fransa) - 0:3
Qol: Qeye, 12, Genduzi, 77, Delafonte, 90+2 Baş hakim: Bartos Frankowski (Polşa) Baki, Tofiq Bəhrəmov adına Respublik Stadionu İlk oyun - 1:3

Qarışışmaya həddindən artıq mərakeş böyük idi. Komandalar arasında Fransada keçirilən ilk qarışışmada “Qarabağ” uduzsa da, nümayis etdirilən futbol matça olan maraqlı dəha da artırmadı. Əslində, oyun da gərgin mübarizə şəraitində keçdi. Qarışışmanın ilk 10 dəqiqəsində Ağdam klubu meydançanın rəqibə aid hissəsində pressinq tətbiq edərək “Marsel”in oyun qurmasına maneçilik tötürmək isteyirdi.

Ancaq fransızlar ilk oyunda buraxdıqları sehvleri təhlil edib nəticə çıxarmış, komandamızı çox ciddiye almışdır. Komandanın start heyəti bunu deməye eəsas verdi. Çox diqqətli və ağlılı oynadılar. Topu “Qarabağ”a verib mövqədən qəşəf etdilər, intizamı pozmadılar.

Bütün burların fonundan komandanın rəqibə oyuñşığı üstünlüyü vardi. Futbolda taktika, oyun planı və sair çox vacib məsələlərdəndir. Ancaq ezmkarlılıq, ruh yüksəkliyi, qəlebə qazanmaq inadkarlığı komandaları qarışışmaya daha fərqli motivasiya edir. Mehəz “Qarabağ” - “Marsel” matçında bunun sahibi olduq. Ağdam klubu meydançanın qonaqları aid hissəsində tətbiq etdikləri pressinqlər onların oyun qurmasına imkan vermedi. Qisa ötürmələrlə oyunu meydançanın rəqibə aid olan hissəsində keçirən ağdamlıların itirilən her topdan sonra Fransa temsilcisinə boş zona buraxması gözənlənilən idi. Belə epizodlardan birində müdafiənin arxasında atılan topdan sonra “Marsel” görüşdə hesab açdı.

Onu da eləvə edək ki, müdafiənin mərkəzində dəha sayıq görünen Ağdam klubu cinahlarda heç de uğurlu deyildi. Çünkü sağ və ya sol cinah müdafiəcileri hücumla qosularaq itirilən toplardan sonra geriye qayıtmada ciddi problem yaşayırı. Belə ki, hūcumda çoxalarken müdafiə olunmaqda say baxımdan geri qalan “Qarabağ” matçın son 30 dəqiqəsində qapısı qarşısında dəha çox təhlükəli epizodlar yaşadı.

Düzdür, fasıldımdan sonra “Qarabağ” qol vurdur. Top Ağdam temsilcisinin üzvü İbrahimə Vadijinin elinə toxunaraq qapıdan keçdi və hakim qolu qeydə al-

di. Lakin “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın üzvləri ilə qısa dialoqdan sonra baş hakime bildirdi ki, top qapıdan ilə keçirilib. Bundan sonra referi qol qərarın lağış etdi. Baxmayaraq ki, Ağdam klubu Avropa arenasında defelerlə hakimlərin qərəzlə qərarlarının qurbanı olub. Bununla Qurbanov hemin dairələre ədalətin necə olduğunu nümayis etdi.

Beləliklə, “Qarabağ” - “Marsel” matçında cütün tələyini komandanın fərdi ustalıq səviyyəsi həll etdi. Belə ki, 90 dəqiqə erzində hücum edib, qol üçün yəteri qədər epizod, saysız-hesabsız künk zərbəsi qazanmaqla deyil, düzgün mövqə seçimi, qapıya endirilən zərbənin keyfiyyəti neticəni getirir.

Tatirildək qı, mübarizəyə UEFA Konfrans Liqasının 2-ci mərhələsindən başlayan komandanızın qəribi Israelinin “Asdod” klubu oldu. Bakıda qolsuz hegəcəye razılısan Ağdam klubu sefərde 1:0 hesablı qəlebə ilə adını növbəti mərhələyə yüksəldi, həm de pley-off mərhələsinə vəsiqəni təmin etdi.

Növbəti sinəq evda “Omoniya” ile olud. Görüşdən 2:2 hesablı nəticə ilə ayrılan komandanız qrup lideriyi üçün sonuncu turda İsvərcəde “Bazel”le qarışlaşdı. Matç üzün başlayan “Qarabağ”ın vuruşlu top qapı xəttində bir metr keçdi, xorvatiyalı hakim bunu görək istəmədi. Belə ki, komandanızın təmiz qolu qeydə alınsa, belə də “Bazel” futbolçuları oyundan dəha tez düşəcəkdilər.

Bir sözə, bu qərə Ağdam təməlçisinin, belə ki, qrupda liderliyə yüksəlməsinin sənədi şəkildə engelləmiş oldu.

Böyük təsəssüf hissili ilə vurğulayaq ki, Azərbaycana qarşı ikili standartlar artıq idmanla da tətbiq olunur. Xorvatiyalı hakimlər briqadasının bu ədalətsizliyi mil-yonları tamaşaçıların gözləri arasında baş verdi. Yekunda komanda böyük ruh düşkünlüyü varındı. Səfərdə 0:3 hesablı ilə uduran “Qarabağ” klubu “İ” qrupunu 2-ci pilləde başa vuraraq pley-off mərhələsinə yüksəldi.


Azərbaycan futboluna yaşatdığı bir ilə gərəbətəşkülər, “Qarabağ”!

Ardı gələsin!

Elçin CƏFƏROV,
“Azərbaycan”

BAŞ REDAKTOR

**Bəxtiyar
SADIQOV**



Ünvan

AZ 1073, Bakı şəhəri,
Matbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı	- 539-68-71,	Beynəlxalq həyat, idman
Bas redaktor müavinləri	- 538-86-86, 434-63-30,	və informasiya səbəbi
	539-72-39,	- 432-37-68,
Mosul katib	- 539-43-23,	Humanitar siyaset səbəbi
	539-44-91,	- 538-56-60, 539-63-82
Mosul katib müavinləri	Parlament və siyaset səbəbi	İctimai əlaqələr səbəbi
	- 539-84-41, 539-21-00,	- 539-49-20, 538-31-11,
İqtisadiyyat səbəbi	İqtisadiyyat səbəbi	Fotoliustrasiya səbəbi
	- 538-42-32, 538-35-55,	- 538-84-73,
Mühəsibusatlıq		Kompiuter mərkəzi
		- 538-20-87,
		Mühəsibusatlıq
		- 539-59-33

Qeydiyyat nömrəsi 1

“Azərbaycan” qəzetiin
kompiuter mərkəzində
yügħil soħiħomni,
“Azərbaycan Nəşriyyatı” MMC-də
çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dare üçün gəndarılan digər
yazılardakı fikirlər da
Azərbaycan dövlətinin
manafeyinə uyğun gölməlidir

Ölümlərlərə cavab verilmər
və onlar geri qaytarılmalıdır

Gündəlik qəzet

**Tiraj 5631
Sifaris 519
Qiyməti 40 qəpik**

2022-ci ilin əməkhaqqı islahatı

Kimlərin əməkhaqları nə qədər artı və bunun üçün
dövlət nə qədər əlavə vəsait ayırdı?



Prezident İlham Əliyevin tapşırığı osasında reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2022-ci ilin əvvəlində ölkədə əməkhaqlarında növbəti artımlar edilib.

Minimum aylıq əməkhaqqının 250 manatdan 300 manata çatdırılması ilə əlaqədar 800 min işçinin, o cümlədən maaşları Vahid Tarif Cədvəli (VTC) üzrə müəyyən olunanların əmək haqqında orta hesabla 20 faiz artım baş verib.

VTC üzrə işçilərdə orta aylıq əməkhaqqı 387 manatdan 465 manata çatıb. Hazırda həmin cədvəlin ilk pillesi üzrə əməkhaqqı 300 manat, en yüksək - 19-cu pillesi üzrə əmək haqqı 979 manatdır.

Minimum əməkhaqqı artımı üçün dövlət büdcəsində ayrılan əlavə illik vəsait 460 mln. manat təşkil edir.

2022-ci ilin əvvəlindən 165 min mülliimin əməkhaqqında da orta hesabla 20 faiz artım olub və onların əməkhaqqı orta hesabla 550 manatdan 660 manata çatdırılıb. Bu artım üçün isə ayrılan əlavə illik vəsait 273 mln. manatdır.

İslahatlar herbi qurumlar ve hüquq-mühafizə organlarında xidmet keçən bir sıra şəxsləri de əhəmət edib. İl əvvəlindən onların aylıq vəzifə maaşlarına 20 faiz əlavə olunur, qeyd edilən orqanların mülliiki işçilərinin vəzifə maaşları da 20 faiz artımlarıdır. Həmin artımlar isə il ərzində əlavə olaraq 157 mln. manat serf olunacaq.

Ümumilikdə 2022-ci il üzrə əməkhaqqı, pensiya və digər sosial ödənişlərin artımını nəzərdə tutan islahatlar paketi 3,4 milyon şəxsi əhəmət edir. Bu artımlar üçün ayrılan əlavə illik vəsait 2,1 mld. manat təşkil edir.

◆Dünya gündəmi

Türkmənistan yeni prezident seçkilərinə hazırlaşır

Türkmənistanda mart ayında keçiriləcək prezident seçkilərində dövlət başı vəzifəsinə namizədlərin irəli sürülməsi və qeydə alınması mərhələsi başa çatıb. Qanunverci liyada, namizədlər təbliğə aparır, görüşlər keçirirlər. Bu baradə Türkmenistanda seçkilərin və referendumun keçirilməsi üzrə Mərkəzi Seçki Komissiyasının saatında məlumat verilir.

Son olaraq Mərkəzi Seçki Komissiyası Aşqabaddan və Daşqozq regionundan olaraq teşəbbüs qruplarından ali dövlət vezifəsinə irəli sürülmüş dəha iki namizəd qeydə alıb. Prezidentliyə namizəd vəsiqələr Türkmenistanda Dövlət Bəndən Tərbiyəsi və İdmən İnstitutunun Elmi işlər üzrə prorektoru Xidir Nunnayev və Türkmenistanda Demokratik Partiyasının regional komitesinin sədri Maksat Odeşova verilir.

MSK beş vilayətin və Aşqabadin teşəbbüs oruqlarından altı namizəd qeydə alıb. Demokratik Partiyadan, Ağrar Partiyadan, həbəbələr Senayecilər və Sahibkarlar Partiyasından dəha üç namizəd qeydiyyatdan keçib.

Namizədlərin siyahısı:

* Sərdar Berdiməmmədov - Baş nazirin iqtiyasidəyi və maliyyə məsələlər təbliğə üzrə müavini; Türkmenistanda Demokratik Partiyası;

* Maksat Odeşov - Mari vilayəti başçısının müavini; Ağrar Partiya;

* Berdiməmməd Qurbanov - “Avaz” samarəti yaradıcısı; parlamentin aşağı palatasının baş həkim, parlamentin təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Maksatməmməd Ovezgeldiyev - Axal vilayəti Babadaxyan Rayonu Sanitar-Epidemioloji Xidmetinin rəsidi. Axal vilayətindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Kəkagelidə Sarıev - Dövlət Energetika Institutunun “Bərpəolunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktori. Mari vilayəti şəhərindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Maksatməmməd Ovezgeldiyev - Axal vilayəti Babadaxyan Rayonu Sanitar-Epidemioloji Xidmetinin rəsidi. Axal vilayətindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Kəkagelidə Sarıev - Dövlət Energetika Institutunun “Bərpəolunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktori. Mari vilayəti şəhərindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Maksatməmməd Ovezgeldiyev - Axal vilayəti Babadaxyan Rayonu Sanitar-Epidemioloji Xidmetinin rəsidi. Axal vilayətindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Kəkagelidə Sarıev - Dövlət Energetika Institutunun “Bərpəolunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktori. Mari vilayəti şəhərindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Kəkagelidə Sarıev - Dövlət Energetika Institutunun “Bərpəolunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktori. Mari vilayəti şəhərindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Kəkagelidə Sarıev - Dövlət Energetika Institutunun “Bərpəolunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktori. Mari vilayəti şəhərindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Kəkagelidə Sarıev - Dövlət Energetika Institutunun “Bərpəolunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktori. Mari vilayəti şəhərindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Kəkagelidə Sarıev - Dövlət Energetika Institutunun “Bərpəolunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktori. Mari vilayəti şəhərindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;

* Kəkagelidə Sarıev - Dövlət Energetika Institutunun “Bərpəolunan Enerji Mənbələri” Elmi-İstehsalat Mərkəzinin direktori. Mari vilayəti şəhərindən təsəbbüs qrupu tərəfindən irəli sürürlü;